

Doktorantura üçün Türk dilləri (5710.01-ixtisası üzrə) imtahan sualları

1. Türk dillərinin təsnifi problemi
2. Türk dillərinin N.A.Baskakov tərəfindən təsnifi
3. Türk xalqlarının yerləşməsi
4. Türk dillərinin leksikoqrafiyası
5. Türk dillərinin öyrənilməsində V.V.Radlovun rolu
6. M.Kaşğarının "Divanü lüğat-it -türk" əsəri
7. "İbn Mühənnə lüğəti"
8. XIX əsrdə Türk dillərinin öyrənilməsi
9. Türk dillərinin XIII-XV əsrlərdə Şərq ölkələrində öyrənilməsi
10. Türk dillərinin XIX əsrdə Rusiyada öyrənilməsi
11. Türk dillərinin Qərbi Avropa ölkələrində öyrənilməsi (XIX-XX əsrlər)
12. Türk dillərinin sovet dövründə öyrənilməsi
13. XX əsrdəTürk dillərinin öyrənilməsinin əsas istiqamətləri
14. Türk dilçiliyinin müasir problemləri
15. Türk xalqlarının istifadə etdiyi əlifbalar
16. Türk dillərinin inkişaf dövrləri
17. Ural-Altay və Altayşünaslıq nəzəriyyələri
18. Qədim türk yazılı abidələrinin təsnifi
19. Qədim türk yazılı abidələrinin əlifba prinsipi üzrə təsnifi
20. Ən qədim türk dövrü
21. Qədim türk dövrü
22. Qədim türk abidələrinin tədqiqi tarixi
23. Qədim türk dövrünü səciyyələndirən abidələr
24. Qədim türk əlifbasının qrafik xüsusiyyətləri
25. Orxon abidələri
26. Uyğur abidələri
27. Manixey əlifbası ilə yazılmış uyğur abidələri
28. Xristian dini məzmunlu uyğur abidələri
29. Budda dini məzmunlu uyğur abidələri
30. Yenisey abidələri
31. Oğuz qrupu türk dilləri
32. Oğuz qrupu türk dillərinin fonetik xüsusiyyətləri
33. Oğuz qrupu türk dillərinin morfoloji xüsusiyyətləri
34. Oğuz qrupu türk dillərinin ümumi xüsusiyyətləri
35. Oğuz qrupu türk dillərinin fərqli xüsusiyyətləri
36. Türk dilinin səciyyəvi xüsusiyyətləri
37. Türk dillərinin fonetik quruluşu
38. Türk dilinin morfoloji xüsusiyyətləri
39. Türk dilində neologizmlər
40. Türk və qaqauz dillərinin uyğun xüsusiyyətləri
41. Qaqauz dilinin qrammatik xüsusiyyətləri
42. Türkmən dilinin morfoloji xüsusiyyətləri
43. Türkmən dilinin səciyyəvi xüsusiyyətləri
44. Azərbaycan dilinin səciyyəvi xüsusiyyətləri (digər oğuz qrupu türk dilləri ilə müqayisədə)
45. Azərbaycan dilində əvəzliliklərin tarixi inkişafı
46. Azərbaycan dilində feilin indiki zamanı və onun tarixi inkişafı
47. Azərbaycan dilinə feilin gələcək zamanı və onun tarixi inkişafı
48. Azərbaycan dilində hal kateqoriyasının tarixi inkişafı
49. Azərbaycan dilində feilin əmr formasının tarixi inkişafı
50. Qıpçaq qrupu türk dilləri
51. Qıpçaq qrupu türk dillərinin ortaq xüsusiyyətləri

52. Başqırd dilinin səciyyəvi xüsusiyyətləri
53. Tatar dilinin səciyyəvi xüsusiyyətləri
54. Karluk qrupu türk dilləri
55. Uyğur-oğuz qrupu dilləri
56. Özbək dilinin səciyyəvi xüsusiyyətləri
57. Yeni uyğur dilinin səciyyəvi xüsusiyyətləri
58. Yakut dilinin səciyyəvi xüsusiyyətləri
59. Çuvaş dilinin səciyyəvi xüsusiyyətləri
60. Bulqar qrupu türk dilləri
61. Türkologiyada bulqar qrupu dilləri problemi
62. Sibir qrupu türk dilləri haqqında ümumi məlumat
63. Türk xalqlarının qədim dil əlaqələri
64. DQK-nın dilində arxaik sözlər
65. "Əkinçi" qəzetinin dilində termin yaradıcılığı
66. Füzuli söz sənəti haqqında
67. M.F.Axundovun dilçilik fikirləri
68. I Türkoloji qurultay
69. I Türkoloji qurultayın gündəliyi: Termin məsələsi
70. I Türkoloji qurultayın gündəliyi: Əlifba və imla məsələsi
71. I Türkoloji qurultayda türklər üçün ədəbi dil məsələsi
72. Azərbaycan dialektlərinin təsnifi
73. Azərbaycan dilinin dialektlərinə xas olan samitlər
74. Azərbaycan dilinin dialektlərində indiki zamanın ifadə formaları
75. Azərbaycan dilinin dialektlərində qədim türk sözləri
76. Türk dillərinin fonetik quruluşunun tədqiqi
77. Türk dillərində samitlər
78. Türk dillərində ahəng qanunu
79. Türk dillərində saitlər
80. Türk dillərində uzun saitlər məsələsi
81. Türk dillərində qohumluq terminləri
82. Türk dillərinin morfoloji quruluşu
83. Türk dillərinin qrammatik quruluşunun tədqiqi
84. Türk dillərində adların ümumi qrammatik kateqoriyaları
85. Türk dillərində hal kateqoriyası
86. Türk dillərində kəmiyyət kateqoriyası
87. Türk dillərində mənsubiyyət kateqoriyası
88. Türk dillərində feilin zamanları
89. Türk dillərində feilin təsriflənməyən formaları
90. Türk dillərində feilə məxsus qrammatik kateqoriyalar
91. Türk dillərinin leksik quruluşu
92. Türk dilləri leksikasının tarixilik baxımından təsnifi
93. Türk dilləri leksikasının mənşəyinə görə təsnifi
94. Türk dilləri leksikasının tematik baxımdan təsnifi
95. Türk dillərinin sintaktik quruluşu
96. Türk dillərində köməkçi nitq hissələri
97. Qədim və müasir türk dilləri
98. Qədim və müasir türk leksikası
99. Orta türk dövrünü səciyyələndirən abidələr
100. Türk dillərində sözün morfoloji quruluşu

Türkologiya kafedrasının müdiri:

prof. R.Əskər